

Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin siyasi iradəsi və Azərbaycan Silahlı Qüvvələrinin gücü sayəsində torpaqlarımız erməni işğalından azad edildi. Qələbədən dərhal sonra Qarabağ və Şərqi Zəngəzur ərazilərinin dirçəldilməsi üçün bərpa-quruculuq işlərinə başlanılıb. Bu ərazilərin bərpası və inkişafında da enerji amili həllədici rol oynayır.

"Yaşıl" texnologiyaların və "ağlı" sistemlərin tətbiqi, regionun enerji təminatı ilə bağlı strateji hədəflər müəyyən etdirilmişdir. 2020-ci ilin noyabrında yaradılmış Əlaqələndirmə Qərargahı və onun nəzdindəki İdarələrəsi Mərkəzin işçisi qruplarından biri enerji təminatı məsələləri üzrə fəaliyyət göstərir.

"Yaşıl Enerji Zonası" yaradılması dair ölkə Prezidentinin müvafiq tapşırığına uyğun olaraq, Yaponiya-nın TEPSCO şirkəti cəlb edilməklə "İşğaldan azad edilmiş ərazilərdə Yaşıl Enerji Zonası" Konsepsiya sənədi hazırlanaraq hökumətə təqdim olunmuşdur. Konsepsiya çərçivəsinde əhalinin məskunlaşması və iqtisadi inkişafından asılı olaraq enerji təchizati variantları dəyişdirilmişdir.

Elektrik enerjisinin istehsal güclərinin bərpası çərçivəsində Laçın, Kəlbəcər və Suqovuşanda bərpa edilən 20 MVT gücündə dörd su elektrik stansiyasından üçü istismara verilmişdir. Ölkə başçısının iştirakı ilə 14 fevral 2021-ci il tarixində Laçın rayonunun cənub hissəsində, Gülebird kəndinin ərazisində Vətən mühərabəsi zamanı düşmən tərəfindən tam yararsız hala salınmış 8 MVT gücə malik "Gülebird" KSES bərpadan sonra istifadəyə verilib. Gück 7,8 MVT olan "Suqovuşan-1" və "Suqovuşan-2" kiçik su elektrik stansiyaları, həmçinin yenidən tikilən 4,4 MVT gücündə "Kəlbəcər-1" kiçik SES-dən başqa, dağıdılmış vəziyyətdə olan, ümumi gücü 140 MVT-a qədər olan 33 KSES-in bərpa işləri yekunlaşmışdır.

Şuşa, Kəlbəcər, Füzuli və Cəbrayılda 110/35/10 KV-luq 5 yarımtansiya artıq istismara verilib, həmçinin bu yarımtansiyaların ölkənin ümumi

enerji sistemine qoşulması üçün elektrik verilişi xətləri çəkilib. 110/35/10 KV-luq "Qubadlı", "Zəngilan", "Ağdam-1" və "Ağdam-2" yarımtansiyalarının tikintisi və Daşkəsən yarımtansiyasının yenidən qurulması başa çatdırılmışdır.

Paylayıcı şəbəkənin qurulması çərçivəsində Şuşa şəhərində 35/10 KV-luq 4 MVA gücündə "Daşaltı" yarımtansiyası tikilərək istismara verilib. Xocavənd, Cəbrayı və Zəngilan rayonlarında isə 35/10 KV-luq yarımtansiyalarda bərpa işləri aparılıb. Hazırda Şuşa şəhərində 6 ədəd 35/0,4 KV-luq, Hadrut qəsəbəsində bir ədəd 35/10 KV-luq yarımtansiyaların tikintisi davam etdirilir. Suqovuşan qəsəbəsini elektrik enerjisi ilə təmin etmək üçün 35 KV-luq xətt çəkilib və 35/10 KV-luq "Suqovuşan" yarımtansiyası inşa edilərək istismara verilib.

Həm Qarabağda, həm də Şərqi Zəngəzurda elektrik enerjisi təsərrüfatının qurulması prosesi intensiv şəkildə davam etdirilir. Dayanıqlı enerji təminatı üçün böyük potensiala malik "Xudafərin", "Qız Qalası" hidroqovşaqları və su elektrik stansiyaları layihələri də uğurla icra olunur. "Xudafərin" və "Qız Qalası" hidroqovşaqlarına aid bəndlərin tikintisi tamamlanıb.

Hazırda hər iki su elektrik stansiyasının qurğu və avadanlıqlarının alınış quraşdırılması, həmçinin tikintiyə çəkilmiş xərclərin, dəymiş ziyanın həcmiñin hesablanması ilə bağlı müzakirələr davam etdirilir. Ümumi qoyuluş gücü 200 MVT olan "Xudafərin" və 80 MVT gücündə "Qız Qalası" su elektrik stansiyalarının inşasının 2024-cü ilə dək tamamlanması planlaşdırılır. Bu layihələrin reallaşması Azərbaycana illik 358 milyon kVt/st elektrik enerjisi, mövcud 252 min hektar tor-

əminəm ki, Azərbaycan transformasiyanın nadir təcrübəsini nümayiş etdirərək, Lüksemburqun ərazisində dörd dəfə böyük olan dağıdılmış ərazilini yüksək yaşayış standartlarına malik firavaniq məkanına çevirəcək".

İşğaldan azad olunmuş bölgelərdə hidro, günəş, külək, biokütlə, geotermal və digər bərpaolunan enerji potensialının öyrənilməsi, mövcud resurslardan istifadə etməklə külək və günəş enerji stansiyalarının və həmçinin su anbarlarında, kiçik çaylarda

yük hidroenerji potensialına malikdir. Həmçinin, ilkin təhlillərə əsasən Kəlbəcərdə 3093 m³/gün, Şuşada isə 412 m³/gün termal su ehtiyatlarının mövcud olması ehtimal edilir.

BP şirkəti ilə 3 iyun 2021-ci il tarixində Zəngilan, Cəbrayı rayonlarının ərazisində 240 meqavatlıq Günəş Elektrik Stansiyası tikinti layihəsinin qıymətləndirilməsi və həyata keçirilməsi fəaliyyəti üzrə əməkdaşlığı dair "İcra Müqaviləsi" imzalanmış və bu sahədə işlər davam etdirilir. Bununla əlaqədar olaraq, GES-nin tikilməsi və ölkə şəbəkəsinə integrasiya olunması ilə bağlı investisiyaların təsviqi üçün güzəşt alətinin tətbiqi məsələləri aidiyəti dövlət qurumları ilə müzakirə olunur.

İllik təxminən 500 milyon kVt/st elektrik enerjisinin istehsalı proqnozlaşdırılan bu layihə üzrə torpaq sahəsinin müəyyənləşdirilməsi, topoqrafik tədqiqatlar, şəbəkəyə qoşulma imkanlarının öyrənilməsi, hidrometeoroloji təhlillər və ətraf mühitə təsirin qiymətləndirilməsi istiqamətində də müvafiq işlər görülür.

Laçın və Kəlbəcər ərazisində 100 MVT-dək gücdə külək enerjisi layihəsinin həyata keçirilməsi məqsədilə "Məlumat sorğusu" sənədi (RFI) hazırlanmışdır və

bu sahədə ixtisaslaşmış enerji şəbəkələrinə təqdim olunmuşdur. Layihənin növbəti RFQ mərhələsinə məsləhətçi dəstəyinin göstərilməsi məqsədilə beynəlxalq təşkilatlarla müzakirələr aparılır.

"Yaşıl Enerji Zonası"nın yaradılması yalnız enerjinin bərpaolunan enerji mənbələrindən əldə olunması deyil, həm də onun ötürülməsi, paylanması və istehlakında ən effektli və "ağlı" sistemlərdən istifadə

edilməsi, kiçikheçmli bərpaolunan enerji həllərinə, enerji səməreliliyinə önəm verilməsi, hidrogen istehsalı, ekoloji təmiz nəqliyyat vasitələrindən istifadənin təsviqi, məşğulluq və yerli resurslardan istifadənin artırılması ki-mi çoxşaxəli məsələləri əhatə edir.

Belə ki, "Yaşıl enerji məkanı" növbəti onillikdə ölkəmizin Milli Prioritetləri və 2021-2025-ci illerde sosial-iqtisadi inkişaf Strategiyasının əsas məqsədlərindən biridir. Bu isə həm də iqlim dəyişikliyi probleminə qarşı qlobal səylərə milli seviyyədə dəstəyi təmin edəcək bərpaolunan enerji mənbələrinin inkişafi, enerji səməreliliyi, hidrogen istehsalı, ekoloji təmiz nəqliyyat vasitələrindən və digər "yaşıl texnologiyalar"dən istifadənin genişləndirilməsi, enerji sisteminin cəvikiyinin artırılması və investisiyaların ələməti məqsədilə qanunverici və tənzimləyici mühitin təkmilləşdirilməsi kimi kompleks tədbirlərin görülməsini şərtləndirir. Bütün bu istiqamətlər üzrə hədəf ölkəmizin enerji transformasiyası prosesinə enerji təhlükəsizliyi, iqtisadi inkişaf və ətraf mühitin qorunması arasında balansı təmin etməklə daxil olmasına imkan yaradır.

Ölkə başçısı bildirib ki, dünya gündəliyinin ön sıralarında olan "Yaşıl gündələyi" də təsdiq edilib və biz öz növbəmizdə işğaldan azad edilmiş əraziləri - 10 min kvadratkilometr ərazini "yaşıl enerji" zonası elan etmişik. Artıq bir neçə su elektrik stansiyası inşa edilib, fəaliyyətdədir. Günəş və külək elektrik stansiyalarının yaradılması ilə bağlı konkret planlarımız var. Bir sözlə, külək elektrik stansiyasının yaradılması bir çox mənalarda olduqca önemli və əhəmiyyətli layihədir.

Kamil İSMAYIL,
"Respublika".



"Yaşıl enerji" strategiyası regionun simasını dəyişəcək

paq sahəsi üzrə suvarmanın yaxşılaşdırılması və 12 min hektar yeni əkin sahələrinin suvarılmasına imkan yaradacaqdır.

Azərbaycan Prezidenti cənab İlham Əliyev çıxışlarında bu ərazilərin enerji təminatında bərpaolunan enerji mənbələrindən maksimum istifadə ediləcəyi, ekoloji təmiz, səməreli innovativ texnologiyaların tətbiq oluna-cağı barədə demişdir: "Azad edilmiş ərazilər "yaşıl enerji" zonası olacaq.

su elektrik stansiyalarının tikilməsi istiqamətində davamlı araşdırılmalar aparılır. Ölkəmizin daxili su ehtiyatlarının isə təxminən 25%-i, yəni illik 2 milyard 560 milyon kubmetri bu ərazilərdə formalasır. Günəş enerjisi potensialı Füzuli, Cəbrayı, Zəngilan və Qubadlıda, külək enerjisi potensialı isə Laçın və Kəlbəcərin dağlıq ərazilərində müşahidə olunur. Regionun Tərtərçay, Bazarçay, Həkeriçay kimi əsas çayları və digər kiçik çayları bö-

lu sahədə ixtisaslaşmış enerji şəbəkələrinə təqdim olunmuşdur. Layihənin növbəti RFQ mərhələsinə məsləhətçi dəstəyinin göstərilməsi məqsədilə beynəlxalq təşkilatlarla müzakirələr aparılır.

"Yaşıl Enerji Zonası"nın yaradılması yalnız enerjinin bərpaolunan enerji mənbələrindən əldə olunması deyil, həm də onun ötürülməsi, paylanması və istehlakında ən effektli və "ağlı" sistemlərdən istifadə